



**Faiq Ələkbərli**  
AMEA Fəlsəfə  
Institutunun  
aparıcı elmi işçisi,  
dosent, fəlsəfə üzrə  
fəlsəfə doktoru

XII Yazı

*Çingiz Göygöl yazırkı ki, Sovet ideoloqları Azərbaycan türklerinin tarixini, mədəniyyətini, soykökünü və dilini saxtalaşdır-*

**"Bugünkü Sovetlər Birliyi bir zamanlar Lui Blankin yazdığını ki-mi əsasən bir ictimai emalatxana halına gəlmışdır. Fəqət bir fərqlə ki, burada işçi haqqını tələb etməyə cəsarət edə bilmədiyi bir müdər üçün qarnını doydurmadan eləcə çalışmaqla və əmsalı-na siğmaz bir şəkildə də istismar edilməkdədir. Onun fikrincə, bütün bu ağır çalışma şərtləri ilə birləşdə sovet işçi siyasi hürriyyətlər bir tərəfə, üstəlik çalışma hürriyyəti kimi ən ibtidai insan haqlarından da məhrum buraxılmışdır: "Məsələn, heç bir sovet işçi ümumiyyətlə, sovet fərdi çalışdığı müəssisədən ayrılmak haqqına sahib deyildir. Bu kimi hallarda müəssisə müdürüyünün, yəni hökumətin razılığının alınması şərtidir. Bunun xarcında işindən ayrılanlar cəzaya məhkumdur!"**

*maq üçün bütün vasitələrə el atır: "Azərbaycanlıların Türk olmayıb Alban nəslindən olduğu saxta tezisini isbat etmək üçün Sovet tarixçilərinən coşqun fəaliyyət göstərilməkdədir. Türk dilini və fonetikasına heç bir şəkildə uymayan Rus hərflərinin qəbulu ilə kifayətənməyən kommunistlər bütün elmi və ədəbi olan kəlmələrin də ruscada olanların dəyişdirilməsi məcburən təmin edilməkdədir. Bütün bunlara riyətsizlik kommunist əleyhdarlığı və siyasi günah sayılmalıdır. Bütün bu tədbirlərə tək qaya, Rus Kommunist diktatürü altında yaşayınların Kosmopolit Rus Kommunist qaynar qazan içerisinde mənlik və varlıqlarını itirək, fərdlərin bir Rus kölesi halına gəlmələrini saxlamaqdır!"*

Ona görə, Rus kosmopolitizmi uğrunda atılan ciddi tədbirlər əhəmiyyətsiz sayılmayacaq dərəcədə təsirlerini göstərməkdədir və ona qarşı mübarizə aparmaq əsas məsələrdən birinə çevrilmişdir. Göygöl yazırkı ki, Sovet diktatürasının müstəmləkəsinə əvərilmüş millətlərin üzərində həssaslıqla durmalı olduğunu əsas məsələdə Rus kosmopolitizminin təsirinin neticəsiz qalmasını saxlamaqdır. Ona görə də, kommunistlərin iqtisadi, ictimai, kültürlə və başqa sahələrdə basqı, məhvətmə siyasetlərinə qarşı istilədə olanlar ciddi və daimi şəkildə müqavimət göstərməlidirlər. O, yazırkı: "Əlbəttə bu amili əsaslandıran ru-

hun Milli Ruh olduğuna kimsə tərəddüb etməz. Bolşevik kommunistlərin üzərində həssaslıqla durduqları mehvedilməsi və tənəzzülə uğradılması üçün ən çox məşgül olduqları yənə Milli Ruhdur. Bu ruh, insanlara hürriyyət, millətlərə geləcək temin edən ən mühüm ünsürdür. Bolşevik kommunistlərcə təqibə uğrayan insanlarda milli ruh və ən üstün vəsf olunandır. Milli ruhun insanlar içərsində silinərək onun yerinə Kosmopolit Marksizm və Leninizm öndərləri yetişdirmək istənilməkdədir. Ki, bu öndərlərin insanlar arasında qardaşlıqda başqa sinfi

mövcudiyyeti ilə qəbul olduğu, əsrimizin əldə etdiyi bir nəticədir. Millətlər müşterək bir çox bağlarla biri-birilərinə bağlıdır. Fəqət bu bağlar ancaq millətlərin müşterək mənfeətlərinin tənzimi ilə yaxşı bir səhifə ərz edir. **Əlbəttə millətlərin ortaq mənfeətlərinin tənzimi və nəticə etibarla insanlığın rifah və səadətinin təminini üçün, millətlərin üstünlük iddialarını tərk edərək kin və qeyzdən uzaq bir zəhniyyətlə aralarında iş birliyi qurmaları lazımlı gəlməkdədir. Bunun üçün də əxlaq və ruh sağlamlığının hər şeyin fövqündə millətlərdə təsis etməsi ga-**

məkdəyik ki, bu gün qurtuluş üçün üzərində həssaslıqla durulması lazım gələn ənənəni milli ruh olduğu bütün چپقاqlığı ilə çözülməkdədir. Milli ruhun tənəzzülü və ortadan itməsi yalnız millətlərə deyil, ümumən insanlığa köləlik, hürriyyətsizlik, haqq və hüquqdan məhrumiyət getirir. Bu etibarla millətlərdə mövcud milli ruhun mühafizəsi insanlığın üzərində ciddiyyətlə durması lazım gələn bir məsələdir. Milli ruhun mövcudiyəti ilə "Millətlərə istiqlal, insanlığa hürriyyət" təmin edile bilir. Milli ruhun mühafizəsi üçün bütün millətlərin müşterək qüvvə sərf

əlaqələri də daxil olmaqla ümumi iqtisadi həyatı mütləq nəzarət altında saxlamasına rəgmən, fərdlərinin ən zəruri ehtiyaclarının daha müntəzəm surətdə qarşılanmasında heç bir məsuliyyət görmədən sonsuz iqtisadi sıxıntılar, başqa sözlə, tam bir sefaletlə sabit olan bir rejimdə sosializmin gerçəkləşmiş olduğundan necə bəhs edilə bilər? Bütün xüsusiyyətlərlə bir dövlət kapitalizmini xatırladan, kəndlisdən ziyalısına qədər bütün xalq təbəqələrinin iş heyatları boyu məcburi xidmətə tabe edildiyi, fəqət çox ucuz qiyməti olan bu bol müstəhsil qüvvətə rəgmən dai-



## Milli-demokratik ideya cərəyanı: türkçülük/azərbaycançılıq, çağdaşlıq və islamçılıq

**rəkdir. Egoizm, şovinizm və rasizmdən uzaq olaraq millətlərdə yerləşməsi lazımlı gələn bu üstün vəsfin yaranması və inkişafı üçün tək ənənənin də**

etmələri zərurəti, bu gün dünəndən daha çox ehtiyac halındadır. Kommunistlər bu ruhun məhvi üçün hər gün bir az daha həyli və aldatma yolları kəşf edərək insanlığı köləliyə sürükleməkdədir".

Azərbaycan Türk mütəfəkkiri Süleyman Təkinər (1917-2006) ömrünün böyük bir hissəsini Almaniya və Türkiyədə yaşamağa



ayrıqları və mənfeət toxumları salmaq qayəsini güddüyünü, in迪ye qədərki hadisələr bize açıqlamaqdadır".

Ona görə, insan oğlu həyatının bütün səhifələrində hakim olan ənənənin yalnız iqtisadi sahənin olmadığını artıq özü bir-başa görməkdədir. Belə ki, iqtisadi durumundan asılı olmayaq insan oğlu daima irəliyə, dəha mürəkkəb həyata qovuşmaq üçün çalışsa da, ancaq bunu sənfini mücadiləsinin təmin edə bilməyəcəyini təcrübələri ilə anlamışdır. Bu mənada, marksizm-leninizm fəlsəfəsinin də özünü doğrultmadığına inanan Göygöl yazırkı: "Marksizm və Leninizm fəlsəfəsinin məcəzi şəkli olan dialektik fəlsəfənin qeyri qəbulu tətbiq olduğu, kommunistlərin dəyişən iqtisadi problemləri və hər gün bir az daha bu fəlsəfədən əzaqlaşmaları ilə təyin edilməkdədir. Komunist ziqzaqının çizdiyi yolun millətlərə və insanlığa rifah əvəzinə göləlik getirdiyi də bu gün qırıq illik təcrübə ilə çözülməkdədir. Bu gün millətlər üçün rifah və səadətin, milli varlıqların

**milli ruh olması fikri, bu gün dənənə nəzərən daha yaxşı özünü göstərməkdədir".**

Göygöl hesab edirdi ki, millətlərin bir qazanda qaynadılaraq, insanlar arasında sənfini mücadiləsi fikri köpüklenərək və təkbaşına iqtisadi ümudlara istiqbal bağlanaraq artıq insanlığı rifah təmin edilməyəcəyi həqiqət olaraq görnəmkədədir. Bütün bunların evezində isə, milli ruhun və üstün əxlaqın insanların rifah və səadətə təmin etməsi ideyası azad dünyaya qəbul edilməkdədir. O, yazırkı: "Bolşevik Kommunist istilası altındaki millətlərdə Milli Ruhun korladılmışlığı da bize göstərməkdədir ki, milli ruh insanlara istiqbal termini üçün mütəmadi bir çırpinma halındadır. Bu gün istila alıtnan qaçaraq xaricə mühacirət edənlərin, milli ruhun təzahürü halında, bütün həyat qayğısına rəgmən, kommunist fikir və ideolojisi ilə mücadilə etdiklərini görməkdəyik. Macaristanda axıdılan son qanlar da yənə Milli Ruhun şahlanan bir həyacanınınlarından başqa şey deyildi. Bütün təfərrüati ilə gör-

məcbur olmuşdur. Təkinərin ya-radiciliğində Sovet kommunizminin əsil mahiyyətinin açılması və Azərbaycan Milli İstiqlal ideyası, eyni zamanda milli mədəniyyət və milli tarix sahələri ənənəsi yer tutmuşdur. O, "Tariх boyunca kommunistvari fikir və hərəkatlar" məqaləsində yazırkı ki, kommunizm ideyası birdən-birə meydana çıxmamış, müəyyən bir tekamül mərhələsi keçmişdir. Onun fikrincə, kommunizmin ideyasının əsası rol Karl Marks və Fridrix Engelsə mexsus olsa da, o, özünün daha yüksək mərhələsini Rusiyada tapmışdır. Ancaq Marks və Engelsin düşündüyü kommunizmle V.Leninin və İ.V.Stalinin uyğuladığı kommunizm xeyli dərəcədə fərqli olmuşdur. Təkinər yazırkı: "Fərdlərinin bir robot halına getirməklə qəddar bir diktatorluq quran Rus kommunistləri, bu gün Rusiyada artıq sosializmin gerçəkləşmiş olduğunu iddia edirlər. Əcəba, bugünkü Sovetlər Birliyi deyilən fərdlər və millətlər həbsxanasında sosializmin gerçəkləşmiş olduğunu iddia etmək mümkündürmü? Ən bəsit ticarət

mi bir səfəlatın də bir an belə əsik olmadığı bir cəmiyyətə, insan əməyi istismarının nümunəsi demək olan sosializmin gerçəkləşmiş olduğu nece iddia edilə bilər".

Təkinər yazırkı ki, bugünkü Sovetlər Birliyi bir zamanlar Lui Blankin yazdığını kimi əsasən bir ictimai emalatxana halına gəlmışdır. Fəqət bir fərqlə ki, burada işçi haqqını tələb etməyə cəsarət edə bilmədiyi bir müdər üçün qarnını doydurmadan eləcə çalışmaqla və əmsalına siğmaz bir şəkildə də istismar edilməkdədir. Onun fikrincə, bütün bu ağır çalışma şərtləri ilə birləşdə sovet işçi siyasi hürriyyətlər bir tərəfə, üstəlik çalışma hürriyyəti kimi ən ibtidai insan haqlarından da məhrum buraxılmışdır: "Məsələn, heç bir sovet işçi ümumiyyətlə, sovet fərdi çalışdığı müəssisədən ayrılmak haqqına sahib deyildir. Bu kimi hallarda müəssisə müdürüyünün, yəni hökumətin razılığının alınması şərtidir. Bunun xərcində işindən ayrılanlar cəzaya məhkumdur".

Ona görə, Sovetlər Birliyindəki ictimai ədalətsizlik və sosial bərabərsizlik dönyanın heç bir mədəni məmələkətində yoxdur. Çünkü Staxnovçuluq, Krivonosovçuluq, Vıneqradovçuluq və sair buna bənzər adlar altında xalqın bütün təbəqələri arasında hasılə gətirilən aristokrat təbəqələrinin sahib olduqları genis imtiyazlara dönyanın heç bir tərəfində rast gəlinmir. Yəniz bu Sovet aristokratiyası tərəfindən dəstəklənən kiçik tərəfələr qrupu bəyən məmələkətin idarəesini geniş xalq kütlələrinin arzuları xilafına olaraq, yəniz zülm sayəsində ellərində tutuylar. Təkinər yazırkı: "Digər tərəfdən Rus imperializminin qorxunu bir silahı" halına gəlməklə artıq bir ideologiya olmaqdan çıxmış olan kommunizm bu gün marksist internasionalizmindən artıq Rus şovinizmin təmsil etməkdədir. Fəqət, insan cəmiyyətinin təbii əsaslarını yuxarılaşdırmaqla təbiət qanunlarına qarşı çıxan kommunizmin "insanlara hürriyyət, millətlərə istiqlal" parolunu mənimsəyərək, insanlıq mədəniyyətini də yaşatmağa əzm etmiş olan Hür Millətlərin bu dərin iman və sarsılmaz iradələri qarşısında tez-gec yixiləcəğindən əsلا şubhə edilməməlidir".